

**Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi**

Polis Akademiyası

**“Daxili işlər orqanlarının inzibati fəaliyyəti”
kafedrası**

Quyabi fakültənin orta təhsilli dinləyiciləri üçün

**“DAXİLİ İŞLƏR ORQANLARININ
İNZİBATİ FƏALİYYƏTİ”**

fənni üzrə

TƏDRİS PROQRAMI

**(“DİO-nun inzibati fəaliyyəti 2,3”)
Xüsusi hissə**

*Dərs vəsaiti Azərbaycan Respublikası DİN-in
Polis Akademiyasının Elmi Şurasının 20
sentyabr 2017-ci il tarixli 1 nömrəli protokolu
ilə təsdiq edilmiş və onun nəşrinə icazə
verilmişdir.*

Bakı – 2017

Elmi redaktorlar:

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə fəlsəfə doktoru **Nazim Əliyev**

Azərbaycan Respublikası DİN-in Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki, hüquq elmləri doktoru, əməkdar müəllim **Mahir Əhmədov**

Tərtib edənlər:

“DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki **Vaqif Abışov**

Kafedranın baş müəllimi, polis polkovnik-leytenantı **Vüqar Mansurov**

Rəy verənlər:

DİN-in Polis Akademiyası “Cinayət hüququ” kafedrasının rəisi, polis polkovniki ,h.ü.f.d., dosent **İmrəli Məmmədli**

DİN-in Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovnik-leytenantı, h.ü.f.d., dosent **Hikmət Eyvazov**

ÖN SÖZ

Müstəqilliyimizin və suverenliyimizin möhkəmlən-dirilməsində əvəzsiz xidmətləri olan xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik ənənəsinə sadıq olan Azərbaycan polisi xidməti vəzifələrini daim şərəflə yerinə yetirən mühüm dövlət qurumlarından biridir.

İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində effektiv nəticələrin əldə edilməsi daxili işlər orqanlarının fəaliyyətinin elmi təməl üzərində qurulmasını, zəruri bilik və bacarıqlara, vərdislərə yiyələnmiş gənc polis kadrlarının hazırlanmasını tələb edir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının «Daxili işlər orqanlarının inzibati fəaliyyəti» kafedrasının əməkdaşları tərəfindən hazırlanmış «Daxili işlər orqanlarının inzibati fəaliyyəti» fənninin xüsusi hissəsi üzrə tədris proqramı bu sahədə atılan uğurlu addımlardan biridir.

«Daxili işlər orqanlarının inzibati fəaliyyəti» fənnin xüsusi hissəsi kursun ümumi hissəsinin davamı olaraq Polis Akademiyasında tədris edilən vahid fənni təşkil edir.

«Daxili işlər orqanlarının inzibati fəaliyyəti» fənninin xüsusi hissəsi üzrə tədris proqramında əks etdirilən mövzular aşağıdakı qaydada qruplaşdırılmışdır:

- daxili işlər orqanlarının ictimai təhlükəsizlik xidmətlərinin əsas fəaliyyət istiqamətləri (I bölmə);
- polis orqanları tərəfindən ayrı-ayrı inzibati xətalara xəbərdar edilməsi və qarşısının alınması (II bölmə);
- polis orqanlarının inzibati fəaliyyətinin xətt-sahəvi növləri (III bölmə);
- xüsusi şəraitlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi (IV bölmə).

«Daxili işlər orqanlarının inzibati fəaliyyəti» fənninin tədrisinin yekununda dinləyicilər imtahan verir. Fənnin tədrisi dövlət imtahanının verilməsi ilə başa çatdırılır.

XÜSUSİ HİSSƏ

Sıra №-si	Mövzunun adı	Mövzunun tədrisinə ayrılmış vaxt	Dərsin növü			
			mühazirə	seminar	təcrübə dərsi	YND
			Saatların miqdarı			
I bölmə: DİO-nun ictimai təhlükəsizlik xidmətlərinin əsas fəaliyyət istiqamətləri						
1	İctimai təhlükəsizlik xidmətinin məzmunu və əsasları	2	2			
2	Polisin post-patrol xidmətinin işinin təşkili	2	2			
3	Polis orqanlarının müvəqqəti saxlama yerlərinin işinin təşkili	2	2			
4	Polis sahə inspektorlarının işinin təşkili	2	2			
5	Polis sahə inspektorlarının vətəndaşlarla xüsusi işinin təşkili	2	2			
6	Daxili işlər orqanlarının profilaktik fəaliyyətinin təşkili	2	2			
7	Ailə-məişət münasibətləri zəminində törədilən cinayətlərin profilaktikası üzrə daxili işlər orqanlarının fəaliyyətinin təşkili	2	2			
8	Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi sahəsində polis orqanlarının işinin təşkili	2	2			
9	YYÇ-nın baxımsızlığı və hüquq pozuntularının profilaktikası sahəsində DİO-nun fəaliyyəti	2	2			
	Seminar (1-9-cu mövzular)			2		

	“DİO-nun inzibati fəaliyyəti-2” Xüsusi hissə fənni üzrə cəmi:	20	18	2		
II bölmə: Polis orqanları tərəfindən ayrı-ayrı inzibati xətlərin xəbərdar edilməsi və qarşısının alınması						
10	İctimai qayda, ictimai təhlükəsizlik və idarəçilik qaydaları əleyhinə olan inzibati xətlərin xəbərdar edilməsi və qarşısının alınması	2	2			
11	Narkotik vasitələrlə bağlı və ictimai mənəviyyat əleyhinə olan xətlərin xəbərdar edilməsi və qarşısının alınması	2	2			
III bölmə: Polis orqanlarının inzibati fəaliyyətinin xətt-sahəvi növləri						
12	Daxili işlər orqanları tərəfindən xüsusi icazə sisteminə nəzarətin həyata keçirilməsi	2	2			
13	Daxili işlər orqanlarının pasport-qeydiyyat fəaliyyəti	2	2			
14	Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olmaları qaydalarına riayət edilməsinə nəzarətin təmin edilməsi.	2	2			
15	Dövlət yol polisi xidməti	2	2			
16	Nəqliyyatda və təbiətin mühafizəsi sahəsində DİO-nun fəaliyyəti	2	2			
17	Daxili işlər orqanlarının mühafizəsi xidməti	2	2			
IV bölmə: Xüsusi şəraitlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi						
18	Kütləvi tədbirlərin keçirilməsi zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi	2	2			

19	İctimai qaydanın qrup halında pozulmasının və kütləvi iğtişəşlərin xəbərdar edilməsi və qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyəti	2	2			
20	Təbii fəlakətlər, epidemiya, epizootiya və texniki qəzalar şəraitlərində ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi	2	2			
21	Fövqəladə vəziyyət rejimi və dini etiqad azadlığının təmin edilməsində DİO-nun fəaliyyəti	2	2			
	Seminar (9-21-ci mövzular)			2		
	<i>“DİO-nun inzibati fəaliyyəti-2” fənni (Xüsusi hissə) üzrə cəmi:</i>	26	24	2		
	Ümumi cəmi:	46	42	4		

XÜSUSİ HİSSƏ
DİON-nun inzibati fəaliyyəti

I BÖLMƏ

**Daxili işlər orqanlarının ictimai təhlükəsizlik
xidmətlərinin əsas fəaliyyət istiqamətləri**

MÖVZU № 1

İctimai təhlükəsizlik xidmətinin məzmunu və əsasları

Vaxt – 2 saat

Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

İctimai təhlükəsizlik xidmətinin anlayışı, təyinatı, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində rolu. İctimai təhlükəsizlik xidmətinin səciyyəvi xüsusiyyətləri. Azərbaycan Respublikasında ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsinin hüquqi əsasları.

DİN-in ictimai təhlükəsizlik xidmətinin və onun struktur bölmələrinin fəaliyyətinin prinsipləri. İctimai təhlükəsizlik xidmətinin fəaliyyətinin əsas istiqamətləri, forma və metodları.

İctimai təhlükəsizlik xidmətinin əsas vəzifələri, funksiyaları, sistemi və quruluşu. İctimai təhlükəsizlik xidmətinin qüvvə və vasitələri.

DİN-in ictimai təhlükəsizlik xidmətinin və onun struktur bölmələrinin işinin təşkili və onlara rəhbərlik. İctimai təhlükəsizlik xidməti əməkdaşlarının hüquq və vəzifələri. Baş ictimai təhlükəsizlik idarəsi rəisinin hüquq və vəzifələri.

İctimai təhlükəsizlik xidmətinin DİO-nun digər xidmətləri, bölmələri, dövlət orqanları və ictimai birliklərlə qarşılıqlı əlaqəsi.

MÖVZU № 2

Polisin post-patrol xidmətinin işinin təşkili

Vaxt – 2 saat
Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Polisin post-patrol xidmətinin anlayışı, təyinatı, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində rolu. Azərbaycan Respublikasında post-patrol xidmətinin fəaliyyət prinsipləri.

Polisin post-patrol xidmətinin işinin təşkilinin əsasları. Polisin post-patrol xidməti naryadlarının əsas hüquqları və vəzifələri, fəaliyyətinin hüquqi nizamlanması. Polisin post-patrol xidməti naryadlarının növləri.

Polisin post-patrol xidmətinin əsas vəzifələri və fəaliyyətinin istiqamətləri, həyata keçirilməsinin forma və metodları.

Polisin post-patrol xidmətinin fəaliyyətinin təşkilinin əsas elementləri. Post-patrol xidmətlərinin vahid dislokasiya üzrə təşkili.

Polisin post-patrol xidmətinin işinin təşkilində polis orqanlarının növbətçi hissələrinin iştirakının rolu və əhəmiyyəti.

Polisin post-patrol xidmətinin fəaliyyətinin təşkilində ictimaiyyətin iştirakı.

MÖVZU № 3

Polis orqanlarının müvəqqəti saxlama yerlərinin işinin təşkili

Vaxt – 2 saat
Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Daxili işlər orqanlarının şübhəli və təqsirləndirilən şəxslər üçün müvəqqəti saxlama yerlərinin təyinatı və fəaliyyətinin hüquqi əsasları.

Şübhəli və təqsirləndirilən şəxslərin MSY-yə qəbul olunmasının əsasları və qaydaları.

Şübhəli və təqsirləndirilən, müstəsna hallarda məhkəmə prosesi və ayrı-ayrı istintaq hərəkətlərinin keçirilməsi üçün istintaq təcridxanasından və ya cəzaçəkmə müəssisələrindən polis orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilmiş şəxslərin saxlanılma qaydaları. MSY-də saxlanılan şəxslərin hüquq və vəzifələri. MSY-də saxlanılan şəxslərin

hüquqlarının təmin edilməsi qaydaları.

Şübhəli və təqsirləndirilən şəxslərin MSY-də saxlama müddəti və re-cimi. MSY-nin rəhbərliyinin cinayət-prosessual qanunvericiliyin ayrı-ayrı normalarının, məhkəmənin, istintaq və təhqiqat orqanlarının göstə-rişləri ilə bağlı vəzifələri. Şübhəli və təqsirləndirilən şəxslərin məsuli-yəti və cəzalandırılması tədbirlərinin tətbiqinin əsasları və qaydaları. İn-zibati qaydada həbs edilmiş şəxslərin MSY-də saxlanılma recimi və on-ların şübhəli və təqsirləndirilən şəxslərin saxlanılmasından fərqi.

MSY-də saxlanılan şəxslərin azad edilməsinin əsasları və qaydaları. MSY-də saxlanılan şəxslərin mühafizəsini və saxlanılma recimini təmin edən naryadların hüquq və vəzifələri. MSY-nin mühafizəsini təmin edən naryadların növləri.

MÖVZU № 4

Polis sahə inspektorlarının işinin təşkili

Vaxt – 2 saat

Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Polis sahə inspektorları xidmətinin ictimai qaydanın qorunması və ic-timai təhlükəsizliyin təmin edilməsində, hüquqpozmalara qarşı mübari-zədə rolu. Polis sahə inspektorları xidmətinin təyinatı və onların fəali-yətinin hüquqi əsasları.

Polis sahə inspektoru tərəfindən xidməti ərazi haqqında əldə edilə-cək məlumatların təsnifatı. İnzibati ərazinin pasportu və planının məz-munu, doldurulması qaydaları.

Polis sahə inspektorlarının ümumi və fərdi profilaktik işinin təşkili. Hüquq pozuntularının profilaktikası sahəsində polis sahə inspektorları-nın fəaliyyətinin hüquqi əsasları. Polis sahə inspektorları tərəfindən pro-filaktiki uçota götürülən şəxslərin təsnifatı. Profilaktik uçota götürülmə və çıxarılma qaydaları.

Polis sahə inspektorlarının əsas vəzifələri və işinin nəticələrinin qi-yətləndirilməsi.

MÖVZU № 5
Polis sahə inspektorlarının vətəndaşlarla
xüsusi işinin təşkili

Vaxt – 2 saat
Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Polis sahə inspektorlarının vətəndaşlarla xüsusi işinin hüquqi əsasları. Polis sahə inspektorlarının vətəndaşlarla xüsusi işinin təşkili qaydası.

Xüsusi işin aparılmasının əsas istiqamətləri və bu sahədə polis sahə inspektorlarının əsas vəzifələri.

Xüsusi işin nəticələrinin rəsmiləşdirilməsi və qiymətləndirilməsi.

Xüsusi işin aparılması zamanı hüquqpozmaların qarşısının alınmasında vətəndaşların iştirakının təşkili-hüquqi formaları

MÖVZU № 6
Daxili işlər orqanlarının profilaktik fəaliyyətinin təşkili

Vaxt – 2 saat
Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Daxili işlər orqanlarının profilaktik fəaliyyətinin hüquqi əsasları. Daxili işlər orqanları tərəfindən həyata keçirilən profilaktik fəaliyyətin əsas istiqamətləri.

DİO-nun profilaktik fəaliyyətinin məzmununa görə təsnifatı. DİO tərəfindən həyata keçirilən ümumi və fərdi profilaktik tədbirlərin məzmunu və səciyyəvi xüsusiyyətləri.

Daxili işlər orqanlarında profilaktik fəaliyyəti həyata keçirən subyektlərin növləri. Profilaktik fəaliyyətin əsas məqsədi.

Profilaktik fəaliyyəti həyata keçirən zaman daxili işlər orqanları tərəfindən tətbiq edilən əsas və əlavə metodlar.

Daxili işlər orqanları tərəfindən həyata keçirilən profilaktik fəaliyyətin məzmunu. Profilaktik fəaliyyətə cəlb edilən qüvvə və vasitələrin müəyyən edilməsi, analitik informasiya təminatı, planlaşdırılması.

Daxili işlər orqanlarının profilaktik işinin ümumiləşdirilməsi qaydaları.

MÖVZU № 7

Ailə-məişət münasibətləri zəminində törədilən cinayətlərin profilaktikası üzrə daxili işlər orqanlarının fəaliyyətinin təşkili

Vaxt – 2 saat

Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Ailə-məişət zəminində törədilən cinayətlərin anlayışı. Məişətin strukturu. Ailə-məişət zəminində törədilən cinayətlərin səciyyəvi əlamətləri.

Ailə-məişət zəminində törədilən cinayətlərin xəbərdar edilməsi işində polis sahə inspektorlarının rolu.

Ailə-məişət zəminində törədilən cinayətlərin xəbərdar edilməsi məqsədi ilə əldə ediləcək məlumatların təsnifatı.

Daxili işlər orqanlarının ailə-məişət zəminində törədilən cinayətlərin xəbərdar edilməsi işinin təşkili mərhələləri.

Ailə-məişət zəminində törədilən cinayətlərin əsas səbəbləri.

Ailə-məişət zəminində törədilən cinayətlərin qarşısının alınması məqsədi ilə həyata keçiriləcək profilaktik tədbirlər sisteminin əsas istiqamətləri. Ailə-məişət zəminində törədilən cinayətlərin xəbərdar edilməsi və qarşısının alınmasına yönələn profilaktik təsir tədbirlərinin tətbiq edilməsi formaları. Bu növ cinayətlərin xəbərdar edilməsi məqsədi ilə tərtib edilən profilaktik tədbirlər planının məzmunu.

MÖVZU № 8

Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi sahəsində polis orqanlarının işinin təşkili

Vaxt – 2 saat

Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin anlayışı və tətbiqinin hüquqi əsasları. Polisin nəzarəti altına verilmiş şəxslərə qoyulmuş hüquqi məhdudiyətlərin növləri və onların məzmunu.

Polisin nəzarəti altına verilmiş şəxslərin polis orqanında qeydiyyatının aparılması qaydaları. Polisin nəzarəti altına verilmiş şəxslərin yaşayış yeri üzrə yoxlanılması qaydaları. Nəzarət altında olan şəxs tərəfindən, qoyul-

muş məhdudiyətlərin pozulması və ya hüquqa zidd hərəkətlər törədilməsi aşkar edildikdə polis əməkdaşlarının hərəkətlərinin ardıcılığı.

Polisin nəzarəti altında olan şəxsin yaşayış məntəqəsinin hüdudlarından kənara getməsi üçün müəyyən olunmuş qaydaların məzmunu.

Ev dustaqlığı qətimkan tədbirinin tətbiq edilməsi qaydaları. Ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə qoyulan hüquqi məhdudiyətlərin növləri və onların məzmunu. Ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş şəxslərə qoyulmuş hüquqi məhdudiyətlərə polis əməkdaşları tərəfindən nəzarətin həyata keçirilməsi.

MÖVZU № 9

Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının xəbərdar edilməsi və qarşısının alınması.

Vaxt – 2 saat

Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının xəbərdar edilməsi və qarşısının alınması işinin hüquqi əsasları. Yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizlik və hüquq pozuntularının profilaktikası sahəsində istifadə olunan əsas anlayışlar.

Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində polis əməkdaşlarının vəzifələri. Yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizlik və hüquq pozuntularının profilaktikası üzrə daxili işlər orqanlarının əsas funksiyaları.

Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili. Haqqında fərdi profilaktik iş açılan yetkinlik yaşına çatmayanların təsnifatı. Profilaktiki qeydiyyatda götürülməklə haqqında fərdi profilaktik iş tərtib edilən valideynlər və digər qanuni nümayəndələr.

Yetkinlik yaşına çatmayanlarla bağlı tərtib edilən fərdi profilaktik işdə toplanan sənədlər.

Yetkinlik yaşına çatmayanlara dair tərtib edilən fərdi profilaktiki işlərin dayandırıldığı və qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması halları.

Daxili işlər orqanlarında yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzlərinin fəaliyyətinin təyinatı və hüquqi əsasları. Təcridetmə mərkəzlərinə yerləşdirilən yetkinlik yaşına çatmayanların təsnifatı.

II BÖLMƏ

Polis orqanları tərəfindən ayrı-ayrı inzibati xətlərin xəbərdar edilməsi və qarşısının alınması

MÖVZU № 10

İctimai qayda, ictimai təhlükəsizlik və idarəçilik qaydaları əleyhinə olan inzibati xətlərin xəbərdar edilməsi və qarşısının alınması.

Vaxt – 2 saat

Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

İctimai qayda və ictimai təhlükəsizliyə qəsd edən xətlərin növləri, onların daxili işlər orqanları tərəfindən xəbərdar edilməsi və qarşısının alınması.

Xırda xuliqanlıqın anlayışı və ona qarşı mübarizənin səciyyəvi xüsusiyyətləri. Xırda xuliqanlıqın qarşısı alınan zaman polis əməkdaşları tərəfindən əldə ediləcək zəruri məlumatlar.

İctimai mənəviyyət əleyhinə olan inzibati xətlərin daxili işlər orqanları tərəfindən xəbərdar edilməsi və qarşısının alınmasının inzibati-hüquqi metodları.

İdarəçilik qaydaları əleyhinə olan inzibati xətlərin növləri və onların daxili işlər orqanları tərəfindən qarşısının alınması ,xəbərdar edilməsi işinin təşkili.

Polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmama kimi inzibati xətanın qarşısı alınan zaman nəzərə alınacaq amillər.

MÖVZU № 11

Narkotik vasitələrlə bağlı və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalərin xəbərdar edilməsi və qarşısının alınması.

Vaxt – 2 saat

Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Sərxoşluq, alkoqolizm, narkomanlıq və fahişəliyin cəmiyyətin perspektiv inkişafını ləngidən sosial-neqativ təzahür kimi xarakteristikası.

Sərxoşluq və alkoqolizmin anlayışı, bu neqativ təzahürə qarşı mübarizədə daxili işlər orqanlarının əsas vəzifələri. Sərxoşluq və alkoqolizmə qarşı mübarizənin hüquqi əsasları. Daxili işlər orqanları tərəfindən sərxoşluq və alkoqolizmin qarşısının alınmasının taktiki üsulları.

Narkotik vasitələrlə bağlı istifadə edilən əsas anlayışların təsnifatı və onların məzmunu. Narkotik vasitələrlə bağlı hüquq pozuntularına qarşı mübarizə tədbirlərinin növləri və onların məzmunu.

Narkotik vasitələrlə bağlı törədilən hüquq pozuntularının qarşısının alınması məqsədi ilə ümummilli məlumat bankına göndərilən məlumatların növləri.

Avaralıqla məşğul olmanın anlayışı və məzmunu. Avaralığa qarşı mübarizə sahəsində daxili işlər orqanlarının fəaliyyətinin hüquqi əsasları.

Avaralığa qarşı mübarizə sahəsində daxili işlər orqanları tərəfindən tətbiq edilən inzibati məcburetmə tədbirlərinin növləri. Bu sahədə qarşılıqlı əlaqənin formaları.

Fahişəliyin anlayışı və zöhrəvi xəstəliklərin növləri, onlara qarşı mübarizə sahəsində daxili işlər orqanlarının əsas vəzifələri.

III BÖLMƏ

Polis orqanlarının inzibati fəaliyyətinin xətt-sahəvi növləri

MÖVZU № 12

Daxili işlər orqanları tərəfindən xüsusi icazə sisteminə nəzarətin həyata keçirilməsi

Vaxt – 2 saat

Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Xüsusi icazə sisteminin anlayışı və bu sahədə daxili işlər orqanlarının fəaliyyətinin hüquqi əsasları. Xüsusi icazə sisteminin məzmununa daxil olan münasibətlər sistemi.

Daxili işlər orqanları tərəfindən nəzarət edilən xüsusi icazə sistemli obyektlərin təsnifatı.

Xüsusi icazə sisteminin həyata keçirilməsi üzrə daxili işlər orqanlarının əsas vəzifələri və hüquqları. Xüsusi icazə sistemi qaydalarının pozulması halları aşkar edildikdə polis orqanlarının hüquqları.

Xidməti və mülki silahın əldə edilməsi qaydaları. Əcnəbilər tərəfindən mülki silahın əldə edilməsi qaydaları.

Mülki silahın əldə edilməsinə xüsusi icazənin verilmədiyi hallar.

Daxili işlər orqanları tərəfindən xidməti və mülki silahın əldə edilməsi, saxlanması və daşınması qaydalarına nəzarətin həyata keçirilməsi.

Hüquqi və fiziki şəxslərə xidməti və mülki silahın alınmasına və saxlanılmasına verilmiş xüsusi icazənin ləğv edildiyi və silahın geri alındığı hallar.

MÖVZU № 13
Daxili işlər orqanlarının pasport-qeydiyyat fəaliyyəti

Vaxt – 2 saat
Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Pasport-qeydiyyat sisteminin anlayışı və təyinatı. Pasport-qeydiyyat sisteminin təmin edilməsi üzrə daxili işlər orqanlarının fəaliyyətinin hüquqi əsasları.

Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədlərin növləri.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin anlayışı və növləri. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi və itirilmiş şəxsiyyət vəsiqələrinin əvəzinə yenisinin verilməsi.

Azərbaycan Respublikası vətəndaşının pasportunun anlayışı və tipləri. Pasportda göstərilən məlumatlar.

Pasport-qeydiyyat reciminin anlayışı və növləri.

Pasport-qeydiyyat sisteminin təmin edilməsi üzrə daxili işlər orqanlarının əsas funksiyaları.

Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması. Şəxsin yaşayış yeri və olduğu yer anlayışlarının müqayisəli təhlili.

Daxili işlər orqanları tərəfindən pasport-qeydiyyat qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi. Pasport-qeydiyyat sistemi qaydalarına riayət olunması üçün daxili işlər orqanları tərəfindən tətbiq edilən nəzarət növləri. Pasport-qeydiyyat sistemi qaydalarına qəsd edən xətalərin növləri və onlara qarşı tətbiq edilən inzibati-məcburetmə tədbirləri.

MÖVZU № 14
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında olmaları qaydalarına
riayət edilməsinə nəzarətin təmin edilməsi

Vaxt – 2 saat
Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti və onların Azərbaycan Respublikasında olmasının hüquqi əsasları.

Əcnəbilərin Azərbaycan Respublikasına gəlməsinin qadağan edildiyi hallar.

Əcnəbilərin Azərbaycan Respublikasından gətməsinin müvəqqəti məhdudlaşdırıldığı hallar.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olmaları qaydaları.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları. Tranzitlə keçid zamanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində məcburi dayanmasının sənədləşdirilməsi qaydaları.

Azərbaycan Respublikasında olma və tranzitlə keçid qaydalarının pozulmasına görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məsuliyyəti.

MÖVZU № 15
Dövlət yol polisi xidməti.

Vaxt – 2 saat
Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Dövlət yol polisinin hüquqi vəziyyəti və təyinatı. Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində Dövlət yol polisinin əsas vəzifələri.

Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin strukturu.

Dövlət yol polisinin fəaliyyətinin əsas istiqamətləri.

Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edilməsində Dövlət yol polisinin əsas vəzifələri.

Yol hərəkətinin təşkili sahəsində Dövlət yol polisinin əsas vəzifələri.

Yol-patrol xidmətinin əsas vəzifələri. Yol-patrol xidmətinin aparılmasının formaları. Yol-patrol xidmətinin aparılmasının üsulları.

Yol-nəqliyyat hadisələrinin anlayışı və onların təsnifatı. Yol-nəqliyyat hadisələrinin qeydiyyatının aparılması qaydaları.

Yol hərəkəti qaydaları və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətlər haqqında işlər üzrə icraatın təşkili qaydaları.

MÖVZU № 16

Nəqliyyatda və təbiətin mühafizəsi sahəsində daxili işlər orqanlarının fəaliyyəti .

Vaxt – 2 saat

Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Nəqliyyatda daxili işlər orqanlarının təyinatı və sistemi. Nəqliyyatda daxili işlər orqanlarının fəaliyyətinin hüquqi əsasları.

Nəqliyyatda polis orqanının anlayışı və bu sahədə istifadə olunan əsas anlayışlar. Nəqliyyatda daxili işlər orqanlarının ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində rolu.

Nəqliyyatda polis orqanlarının fəaliyyətinin səciyyəvi xüsusiyyətləri.

Nəqliyyatda daxili işlər orqanlarının fəaliyyətinin əsas prinsipləri.

İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində nəqliyyatda polis orqanlarının əsas vəzifələri.

Hüquq pozuntularının qarşısının alınması və xəbərdar edilməsi sahəsində nəqliyyatda polis orqanlarının əsas vəzifələri.

Nəqliyyatda polis orqanlarının funksiyaları.

Dəmir yolu nəqliyyatında polis orqanlarının fəaliyyətinin təşkili.

Hava nəqliyyatında polis orqanlarının fəaliyyətinin təşkili.

Su nəqliyyatında polis orqanlarının fəaliyyətinin təşkili.

Daxili işlər orqanlarının təbiəti mühafizə fəaliyyətinin hüquqi əsasları. Ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində istifadə olunan əsas anlayışlar.

Daxili işlər orqanlarının təbiəti mühafizə fəaliyyətinin anlayışı.

Təbiətin mühafizəsi üzrə daxili işlər orqanlarının əsas vəzifələri. Təbiətin mühafizəsi sahəsində daxili işlər orqanlarının digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəsinin təşkilati hüquqi formaları və onların həyata keçirilməsinin mərhələləri.

Təbiətin mühafizəsi üzrə polisə digər orqanlarla qarşılıqlı əlaqəsi üzrə həyata keçirilən tədbirlərin və əldə ediləcək məlumatların növləri.

Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalardan növləri və onlara qarşı tətbiq edilən inzibati məcburetmə tədbirləri.

MÖVZU № 17

Daxili işlər orqanlarının mühafizə xidməti

Vaxt – 2 saat

Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Azərbaycan Respublikasında mülkiyyətin mühafizəsinin konstitusional-hüquqi əsasları. Mülkiyyətin növləri və onların mühafizəsində dövlət orqanlarının fəaliyyəti.

Azərbaycan Respublikası DİN-in mühafizə xidmətinin fəaliyyətinin normativ-hüquqi əsasları, bu xidmətin əsas vəzifə və funksiyaları, sistemi və quruluşu. Mühafizə bölmələrinin növləri (gözetçi, hərbişəkilmiş, polis, mərkəzləşdirilmiş mühafizə məntəqələri) və onların hüquqi vəziyyətləri. Mühafizə polisinin dövlət, bələdiyyə və xüsusi mülkiyyətin, habelə ictimai qaydanın mühafizəsində rolu.

Mühafizə xidməti əməkdaşlarının əsas hüquq və vəzifələri. Obyektlərin mühafizəsi üçün müqavilələrin bağlanması və ləğv edilməsi. Mühafizəyə götürülən obyektlərin sənədləşdirilməsi və qəbul edilməsi qaydaları. Obyektlərin mühafizəsinin təşkili. Mühafizə polisi tərəfindən obyektlərin mühafizəsi üsulları. Mühafizə siqnalizasiyasının işə düşməsi hallarında mühafizə polisi naryadlarının (dəstələrinin) növbətçi hissələrinin, mərkəzləşdirilmiş mühafizə məntəqələrinin və tutma qruplarının hərəkətləri.

IV BÖLMƏ

Xüsusi şəraitlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi

MÖVZU № 18

Kütləvi tədbirlərin keçirilməsi zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi

Vaxt – 2 saat

Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Kütləvi tədbirlərin anlayışı və növləri. Kütləvi tədbirlərin səciyyəvi əlamətləri.

Toplantılar – kütləvi tədbirlərin keçirilməsinin əsas formalarından biri kimi. Toplantıların keçirilməsinin hüquqi əsasları. Toplantıların formaları və onların məzmunu.

Sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığı və qadağan edildiyi hallar.

Toplantıların keçiriləcəyi yerin və vaxtın məhdudlaşdırılması və ya qadağan edilməsi.

Toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının səlahiyyətləri.

Kütləvi tədbirlər zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı daxili işlər orqanlarının əsas vəzifələri.

Kütləvi tədbirlər zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə daxili işlər orqanlarının fəaliyyətinin mərhələləri.

MÖVZU № 19

İctimai qaydanın qrup halında pozulmasının və kütləvi iğtişəşlərin xəbərđar edilməsi və qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyəti

Vaxt – 2 saat

Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Kütləvi iğtişəşlərin və ictimai qaydanın qrup halında pozulmasının anlayışı və səciyyəvi əlamətləri, onların baş verməsinin səbəbləri.

Kütləvi iğtişəşlərin xəbərđar edilməsi və qarşısının alınması ilə bağı DİO-nun fəaliyyətinin əsas istiqamətləri.

Kütləvi iğtişəşlər və ictimai qaydanın qrup halında pozulmasının xəbərđar edilməsi və qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyətinin hüquqi əsasları, təşkili və taktiki xüsusiyyətləri. Kütləvi iğtişəşlərin xəbərđar edilməsi, qarşısının alınması və ləğv edilməsi üçün polis orqanlarının tədbirlər planının hazırlanması və həyata keçirilməsində digər orqanların iştirakı.

Qüvvə və vasitələrin müəyyən edilməsində DİO-nun təşkilati tədbirləri. Qüvvə və vasitələrdən istifadə olunması və onların idarə edilməsi qaydaları. Kütləvi iğtişəşlər və ictimai qaydanın qrup halında pozulması şəraitində fəaliyyətin forma və metodları, şəxsi heyətin təlimatlandırılması və onların xüsusi hazırlığı. İctimai qaydanın qrup halında pozulmasının qarşısının alınması və ləğv edilməsində fəaliyyət göstərən polis dəstələrinin növləri və onların əsas taktiki hərəkətləri.

Kütləvi iğtişəşlər və ictimai qaydanın qrup halında pozulmasının xəbərđar edilməsi və qarşısının alınmasında polis orqanları tərəfindən aparılan profilaktik tədbirlər, onların növləri və həyata keçirilməsinin formaları.

MÖVZU № 20

Təbii fəlakətlər, epidemiya, epizootiya və texniki qəzalar şəraitində ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi

Vaxt – 2 saat

Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Təbii fəlakətlər, epidemiyalar, epizootiyalar və texniki qəzaların anlayışı, növləri və onların səciyyəvi xüsusiyyətləri. Bu hadisələrin neqativ nəticələrinin xəbərdar edilməsi, qarşısının alınması və aradan qaldırılmasında dövlət tədbirləri.

Təbii fəlakətlər, epidemiyalar, epizootiyalar və texniki qəzalar şəraitində ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində daxili işlər orqanlarının fəaliyyətinin hüquqi nizamlanması. Xüsusi şəraitlər zamanı polis orqanlarının vəzifələri. Bu şəraitlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsinin xüsusiyyətləri. DİO-nun planlarının hazırlanması və onların məzmunu, bu şəraitlərdə cəlb edilən qüvvə və vasitələr, şəxsi heyət tərəfindən xidmətin aparılması, cinayətlərin xəbərdar edilməsi və qarşısının alınması, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsinin gücləndirilməsi.

Təbii fəlakətlərin, epidemiyaların, epizootiyaların yayılmasının qarşısının alınması və ləğv edilməsi sahəsində DİO-nun həyata keçirdiyi inzibati-xəbərdarlıq tədbirlərinin növləri.

Təbii fəlakətlərin, epidemiyaların, epizootiyaların və texniki qəzaların xəbərdar edilməsi, qarşısının alınması və ləğv edilməsi tədbirlərinin həyata keçirilməsi sahəsində daxili işlər orqanlarının digər dövlət orqanları ilə qarşılıqlı əlaqəsi.

MÖVZU № 21

Fövqəladə vəziyyət recimi və dini etiqad azadlığının təmin edilməsində daxili işlər orqanlarının fəaliyyəti

Vaxt – 2 saat

Mühazirə – 2 saat

Mühazirənin qısa məzmunu

Fövqəladə vəziyyətin anlayışı, məzmunu və əhəmiyyəti. Fövqəladə vəziyyətin tətbiq edilməsinin əsasları və elan edilməsi dövründə dövlət tərəfindən müəyyən edilən məhdudiyyətlər. Fövqəladə vəziyyət dövründə yaradılan idarəçilik sisteminin təşkilati formaları, müvəqqəti icra hakimiyyətinin səlahiyyətləri, komendaturaların əsas vəzifələri. Fövqəladə vəziyyətin müddəti, onun uzadılması və ləğv edilməsi qaydası.

Fövqəladə vəziyyətin tətbiq edilməsində daxili işlər orqanlarının inzibati fəaliyyətinin hüquqi və təşkilati formaları.

Dini qurumların növləri və onların hüquqi vəziyyəti.

Dini etiqad azadlığı haqqında qanunvericiliyə riayət edilməsinə nəzarətin həyata keçirilməsində dövlət orqanlarının səlahiyyətləri.

Dini etiqad azadlığı haqqında qanunvericiliyin icrasına nəzarət edilməsində daxili işlər orqanlarının fəaliyyəti.

ƏDƏBİYYAT SİYAHISI:

I Normativ-hüquqi aktlar

1. Azərbaycan Respublikasının Konstitusiyası, 12 noyabr 1995-ci il.
2. «Polis haqqında» Azərbaycan Respublikasının Qanunu, 28 oktyabr 1999-cu il.
3. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 11 noyabr 1999-cu il.
4. «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, 29 iyun 2001-ci il.
5. «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 18 iyul 2001-ci il.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 30 iyun 2001-ci il.
7. «Pasportlar haqqında» Azərbaycan Respublikasının Qanunu, 14 iyun 1994-cü il.
8. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikasının Qanunu, 14 iyun 1994-cü il.
9. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanunu, 4 aprel 1996-cı il.
10. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, 8 dekabr 1999-cu il.
11. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanunu, 30 dekabr 1997-ci il.
12. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanunu, 13 noyabr 1993-cü il.
13. «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiyaya Qanunu, 24 dekabr 2002-ci il.
14. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu,

- 19 may 1998-ci il.
15. «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikasının Qanunu, 9 aprel 2002-ci il.
 16. «Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Qanunu, 31 may 2002-ci il.
 17. «Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında» Azərbaycan Respublikasının Qanunu, 9 avqust 2005-ci il.
 18. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu, 28 iyun 2005-ci il.
 19. «Cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 9 avqust 1994-cü il.
 20. «Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 12 mart 2007-ci il.

Azərbaycan Respublikası DİN-in normativ aktları

1. Azərbaycan Respublikası DİN-in 03.XI.2012-ci il tarixli 055 nömrəli qərarı: «Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsinə dair».
2. Azərbaycan Respublikası DİN-in 23.07.2007-ci il tarixli 388 nömrəli əmri: «Daxili işlər orqanlarında profilaktik işin təşkili haqqında Təlimatın təsdiq edilməsi barədə».
3. Azərbaycan Respublikası DİN-in 30 may 2001-ci il tarixli 212 nömrəli əmri: “Polisin post-patrul xidməti Nizamnaməsinin təsdiq edilməsi barədə”.
4. Azərbaycan Respublikası DİN-in 14 yanvar 2013-cü il tarixli Q1-001-13 nömrəli qərarı: “Polis orqanlarının MSY-də saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatın təsdiq edilməsi haqqında”.
5. Azərbaycan Respublikası DİN-in 19.01.2012-ci il tarixli Q2-001-12 nömrəli qərarı: “Yol-patrul xidməti haqqında Təlimatın təsdiq edilməsi barədə”.
6. Azərbaycan Respublikası DİN-in 27 sentyabr 1999-cu il tarixli 326

nömrəli əmri: “Yol nəqliyyat hadisələrinin uçotunun aparılması barədə”.

7. Azərbaycan Respublikası DİN-in 12.01.2012-ci il tarixli Q1-001-12 nömrəli qərarı: «Yol hərəkəti qaydaları və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətlər haqqında işlər üzrə icraatın təşkilinə dair Təlimatın təsdiq edilməsi barədə».
8. Azərbaycan Respublikası DİN-in 24.02.2007-ci il tarixli 111 nömrəli əmri: «Daxili işlər orqanlarının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridətmə mərkəzlərinin fəaliyyətinin təşkili haqqında Əsasnamənin təsdiq edilməsi barədə».
9. Azərbaycan Respublikası DİN-in 24.02.2007-ci il tarixli 110 nömrəli əmri: «Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında daxili işlər orqanlarının fəaliyyətinin təşkilinə dair Təlimatın təsdiq edilməsi haqqında»
10. Azərbaycan Respublikası DİN-in 03.09.2012-ci il tarixli Q21-001-12 nömrəli qərarı «Daxili işlər orqanlarında icazə sisteminin təşkili qaydalarına dair Təlimatın təsdiq edilməsi haqqında».
11. Azərbaycan Respublikası DİN-in 24.10.2003-cü il tarixli 405 nömrəli əmri: «Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli 935 nömrəli Fərmanının elan edilməsi barədə» («Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzərliyin aparılmasına dair Təlimatın təsdiq edilməsi haqqında»).
12. Azərbaycan Respublikası DİN-in 19.09.2012-ci il tarixli Q48-001-12 nömrəli qərarı: «Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi qaydaları haqqında Təlimatın təsdiq olunması barədə».
13. Azərbaycan Respublikası DİN-in 2 sentyabr 2010-cu il tarixli 550 №-li əmri: «Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatata alınması, şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunması və qeydiyyatdan çıxarılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə».
14. Azərbaycan Respublikası DİN-in 16.09.2005-ci il tarixli 400 nömrəli əmri: «Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikası Qanununun və onun tətbiqinə dair Azərbaycan Respublikası Pre-

zidentinin Fərmanının elan edilməsi barədə.

15. Azərbaycan Respublikası DİN-in 30.10.2006-cı il tarixli 480 nömrəli əmri: «Polis orqanlarının inzibati həbs olunanların saxlanılma məntəqələri haqqında Əsasnamə»nin və «Polis orqanlarının inzibati həbs olunanların saxlanılma məntəqələrində daxili nizam Qaydalarının təsdiq edilməsi haqqında».
16. 28. Azərbaycan Respublikası DİN-in 25 iyun 2009-cu il tarixli 358 №-li əmri: «Polis sahə məntəqəsi haqqında Təlimatın təsdiq edilməsi barədə».
17. 29. Azərbaycan Respublikası DİN-in 25 iyun 2009-cu il tarixli 357 №-li əmri: «Hüquq qaydasının təmini üzrə İctimai Şura haqqında Əsasnamənin təsdiq edilməsi barədə».

II. Dərslilər və dərslər vəsaitləri

1. V.Abişov, H.Eyvazov. Daxili işlər orqanlarının inzibati fəaliyyəti. Ümumi hissə. Dərslük. Bakı, 2008.
2. V.Abişov, H.Eyvazov. Daxili işlər orqanlarının inzibati fəaliyyəti. (sxemlərdə). Ümumi hissə. Bakı, 2006.
3. A.Mirzəyev, F.Mövsumov, B.Bədəlov, V.Mansurov. Daxili işlər orqanlarının inzibati fəaliyyəti (sxemlərdə). Xüsusi hissə. Bakı, 2005.
4. V.Abişov, H.Eyvazov. Daxili işlər orqanlarının inzibati fəaliyyəti. 100 suala 100 cavab. Ümumi hissə. Bakı, 2005.
5. A.Mirzəyev, F.Mövsumov, B.Bədəlov, A.Əbilov, V.Mansurov. Daxili işlər orqanlarının inzibati fəaliyyəti. 100 suala 100 cavab. Xüsusi hissə. Bakı, 2006.
6. В.Н.Воробьев, С.И.Голик, Б.И.Тишкевич. Руководство деятельностью участковых инспекторов милиции в звене горрайорганов внутренних дел. Москва, 1989.
7. В.К.Чижевский. Организация деятельности службы участковых инспекторов милиции. Киев, 1988.
8. А.В.Крючков, И.П.Портнов. Выявление участковыми инспекторами милиции лиц, подлежащих профилактическому воздействию. Москва, 1987.
9. Проблмы совершенствования деятельности участкового инспектора милиции. Межвузовский сборник научных трудов.

Киев, 1989.

10. С.М.Забелов, Г.Р.Поволоцкий. Взаимодействие участкового инспектора милиции с общественными формированиями по охране правопорядка. Минск, 1989.
11. Ш.Ш.Киялханов. Организация и совершенствование деятельности службы участковых инспекторов милиции в горрайорганах. Москва, 1990.
12. Н.П.Мышляев. Работа участкового инспектора милиции по предупреждению преступлений в сфере семейно-бытовых отношений. Москва, 1987.
13. Ю.В.Кваша. Организация работы участкового инспектора милиции по изучению населения на административном участке.
14. Б.Г.Морохин, Д.В.Гребельский. Основы работы с доверенными лицами милиции. Москва, 1973.
15. В.А.Афанасьев. Организация работы участкового инспектора милиции с доверенными лицами. Москва, 1972.
16. Организация работы участковых инспекторов милиции. Под редакцией Ф.Е.Колонтаевского. Москва, 1990.
17. Вопросы совершенствования деятельности участковых инспекторов милиции: Всесоюзный научно-исследовательский институт МВД СССР, 1989.
18. А.Р.Коренев. Административная деятельность органов внутренних дел. Учебник. Часть общая. Москва, 1999.
19. А.Р.Коренев. Административная деятельность органов внутренних дел. Часть особенная. Москва, 2001.
20. Л.Л.Попов. Административная деятельность ОВД. Учебник. Москва, 1987.
21. Л.Л.Попов. Административная деятельность ОВД. Учебник. Москва, 1983.
22. Л.Л.Попов. Административное право и административная деятельность ОВД. Учебное пособие. Москва, 1990.